

Əgər özünüzü incəsənətə həsr etməyi qərara almışsınıza, yatmamağı öyrənin. Bəli, indi o dövr deyil. Yatmaqla çox şey uduzmaq olar, hətta həyatı da. Həyat isə necə də gözəldir, əgər hamı qədrini bilsəydi...

Lətif Səfərov



“Əgər məndən soruşsanız ki, “Siz nə etmişsiniz?”, cavab yalnız bir olacaq: “Demək olar, heç nə”. Əgər soruşsanız ki, “Nə etmək istəyirəm”, cavab yenə qısa olacaq: “Çox şey”. Görəcəyim işlər barədə çox düşünmüşəm. Və öz müəllimim Qriqori Mixayloviç Kozintsevin vəsiyyətini minnətdarlıqla xatırlayıram: “Əgər özünüzü incəsənətə həsr etməyi qərara almışsınıza, yatmamağı öyrənin”. Bəli, indi o dövr deyil. Yatmaqla çox şey uduzmaq olar, hətta həyatı da. Həyat isə necə də gözəldir, əgər hamı qədrini bilsəydi...”

Bu sözlərin müəllifi Azərbaycan kinematoqrafiyasının inkişafında xüsusi xidmətləri olan, respublikanın əməkdar incəsənət xadimi, tanınmış kinorejissor Lətif Bəşir oğlu Səfərovdur.

Yeddi yaşlı “aktyor”

Lətif Səfərov 1920-ci il sentyabrın 31-də gözəl Qarabağın dilbərguşəsi Şuşa şəhərində anadan olmuşdur.

1925-ci ildə valideynləri ayrılanlardan iki il sonra ana övladlarını götürüb Ağdamə, qayınatasının yanına köçür. 1927-ci ilin yayında ailə Şuşada istirahət edərkən “Azərkino”nın kinoekspedisiyası bu şəhərə gəlir. Təsadüfən balaca Lətif rastlaşan yaradıcı qrup onu filmdə çəkməyi qərara alır. Lətif Səfərovun kinematoqrafla ilk tanışlığı belə olur. Və bu tanışlıq Latifi möcüzə saydığı kino sənətinə həmişəlik bağlayır.

Kinoya necə gəldiyini o öz xatirələrində belə qələmə almışdır: “7 yaşım var idi. “Gilan qızı” filminin bir sıra natura

obyektlərini çəkmək üçün Şuşaya gəlmiş Azərbaycan kinematoqrafiyası işçilərini dağın zirvəsində yerləşən şəhərin nağılvəri mənzərəsi heyran etmişdi... Hər şey elə bundan başlandı... Əgər onlar mənim şəhərimə gəlməsəydi lər bəlkə də həyatım başqa cür qurulardı. Əgər mən həkim olsaydım insanları müalicə edərdim, müəllim olsaydım insanlara bilik öyrədərdim... 10-cu sinfi bitirmiş gənci maraqlandırıa biləcək çoxlu ixtisas saymaq olar. Mənim qismətimə kinematoqraf düşdü. Burada mən özümü bütün ixtisaslara yiyeələnmiş insan kimi hiss edirəm. Mən bütün peşələrdən olan adamlara xidmət edirəm. Bunu nə qədər çox dərk etdikcə, özümdə daha artıq məsuliyyət hiss edirəm..."

Beləliklə də, yaradıcılığa demək olar ki, uşaqlarından başlayan balaca Lətif ilk dəfə rejissor Leo Murun "Gilan qızı" filmində Gülgül, bunun ardınca "Lətif" filmində Lətif, "Şərqi doğru" sənədli filmində epizodik, "Qızıl kol" filmində epizodik rollarda çəkilir. Maraqlıdır ki, "Gilan qızı"nda rejissor assistenti işləyən M. Mikayılov quruluş verməyə hazırlaşlığı filmə baş rola Lətifi dəvət edərkən balaca aktyorun şərəfinə əsərin adını dəyişib "Lətif" qoyur. Balaca aktyor da ona tapşırılan rolun öhdəsində bacarıqla gələrək, kinostudiya kollektivinin sevimlisinə çevrilir.

"Lətif" filmi 30-cu illərdə Azərbaycanda həyata keçirilən kollektivləşməyə, kəndlərdəki kolxoz quruculuğuna və sosialist kəndinin adamlarına həsr olunmuşdur. Filmin baş qəhrəmanı balaca Lətifin taleyi fonunda uzaq dağ kəndində kolxoz yaradılması prosesi, buraya ilk traktorun gətirilməsi hadisəsi öz əksini tapmışdır.

Lətifin analığı ilə olan söhbəti filmin ən gərgin səhnələrindəndir. Bu qadın çox qəddardır. Lətif onun yanında yaşayır, gündüzlər isə Hacı Əhmədin sürülörinə çobanlıq edir. Axşam evə gələndə analığı ilə Lətif arasında tamaşaçını riqqətə gətirən bir söhbət olur.

Analığı: Pul gətirmisən?

Lətif: Xozeyindən istədim, amma o, vermedi.

Analığı: yenə çörəyi yemisən ki (Lətif evə gələndə çörəkdən bir parça yeyir, analığı buna işaretə edir). Mənim canım səndən nə

vaxt qurtaracaq?

Lətif: Xozeyin pulu verər, sənə verərəm, sonra özüm çıxıb gedəcəyəm...

Bu epizod Lətifin həyatının nə qədər acınacaqlı olduğunu göstərir. Bir tərəfdən o, nökəri olduğu Hacı Səməd tərəfindən tez-tez döyüür, digər tərəfdən ailəsində günü qara keçir, analığı ona göz verib, işıq vermir. Lətif Səfərov aktyor olmasa da balaca qəhrəmanın keçirdiyi psixoloji sarsıntıları bacarıqla, həm də təbii şəkildə tamaşaçılara çatdırır.

1931-ci ildə 11 yaşlı Lətif Səfərov bərk xəstələnir, həkimlər ona filmlərə çekilməyi qadağan edirlər. Bir qədərdən sonra məktəbdən də uzaqlaşdırırlar. Lətif məcburiyyət qarşısında qalib Bərdəyə, anasının yanına qayıdır.

L.Səfərov yazır: "1935-ci ildə mən Bakıya qayıtdım, dərslərimi davam etdirdim. Vəziyyət elə gətirdi ki, mən yaşamaq üçün pulu özüm qazanmalı oldum. Ona görə də həmin il axşam məktəbində təhsilimi davam etdirdim, eyni vaxtda Bakı kinostudiyasında əvvəlcə aktyor, sonra rejissor köməkçisi vəzifəsinə işə düzəldim. 1936-ci ildə mən artıq rejissor assistenti idim..."

1937-ci ildə studiyada yenicə fəaliyyətə başlayan dublyaj şöbəsində L.Səfərov "Çapayev", "Biz Kronştatdanıq", "Lenin Oktyabrda", "Lenin 1918-ci ildə", "Professor Mamlük" kimi sovet bədii filmlərinin Azərbaycan dilində səsləndirilməsində həm rejissor köməkçisi, həm də aktyor kimi iştirak edir. Artıq özü üçün həyat yolunu müəyyənləşdirmiş gənc Lətif ali kino təhsili almaq ümidi ilə yaşayır. O, studiyada yaradılan filmlər üzərində böyük həvəslə çalışır, verilən tapşırıqları can-başla yerinə yetirirdi. Moskvaya gedib Ümumittifaq Kinematoqrafiya Institutunun kino rejissorluğu fakültəsinə daxil olana kimi "Azərfilm" kinostudiyasında "Ordenli Azərbaycan" (Onbirlərdən biri) sənədli (1938), "Kəndlilər" bədii filmlərində rejissor köməkçisi, "Yeni horizont" bədii, "Iyirminci bahar" sənədli filmlərində rejissor assistenti işləyir, S.Mərdanov, A.Quliyev, R.Təhmasib, M.Mikayılov kimi sənətkarların zəngin təcrübəsini öyrənirdi.





Hətta vaxt tapıb 1939-cu ildə Gəncə Pedaqoji məktəbinin qiyabı şöbəsini fərqlənmə diplomu ilə (ekstern) bitirir. Göründüyü kimi, uşaqlığı, elə gəncliyi də keşməkeşli keçən L.Səfərov çıxışlarının birində belə demişdir: "Məni çox sevdiyim beynəlmiləl Bakıda əhatə edən adamlar tərbiyə etmişlər. Moskvada institutda oxuyarkən məni əhatə edən adamlar tərbiyə etmişlər. Bu adamlar barəsində, bəşəriyyətin önündə gedən bu insanlar haqqında filmlər çəkməyə hazırlaşırıq. Biz elə filmlər çəkmək istəyirik ki, adamlar mənim gənclik bioqrafiyamı təkrar etməsinlər. Uşaqlıqda heç vaxt çətinliklərə məruz qalmasınlar. Lap uşaqlıq çağlarından onların daxili aləmləri məhrumiyyətlərlə alovlanması. Bu alov enerji gətirən yox, daxili yandırıb yaxan, istedadı üzə çıxmaga qoymayan, qəlbini sindiran alov olmasın.

İnsanlarla həqiqət dilində danışmaq lazımdır. Yalan insanların cana doydurub. Onlar yalanı o dəqiqə hiss edirlər. Çok uzun müddət və bacarmadan xalqa yalan danışıblar".

Uşaqlıqdan zəhmətə qatlaşan L.Səfərov Moskvada Kinematoqrafiya Institutunda təhsil almaqla yanaşı 1947-ci ildə ilk dəfə müstəqil "Çağırışa cavab" adlı kinooçerk çəkir. Özünün yazdığı ssenari əsasında ləntə aldığı bu sənədli filmdə (operatorlar T.Axundov və X.Babayev) məşhur pambıq ustası Sürayya Kərimovanın və onun briqadasının həyat və əmək fəaliyyətini yeni şəkildə ekranda canlandırır. 1949-cu ildə çəkdiyi və Ağstafa rayonundakı "İskra" kolxozunun kənd əməkçilərinə həsr etdiyi "Yeni həyat qurucuları" sənədli ocerki isə diplom işi kimi əla qiymətə layiq görülür.

Görkəmli rus kinorejissoru Q.Kozintsevin institut məzunu L.Səfərov haqqında yazdığı xasiyyətnamədən sətirlər: "Yol. Səfərov L. ÜDKI-də rəhbərlik etdiyim rejissor emalatxanamda təhsil almış və buranı bitirmişdir. Tədris dövründə özünü ən yaxşı cəhətdən göstərmişdir. Tələbəlik illərində o, Bakı kinostudiyasında iki qısametrajlı film çəkmiş və hər iki film "əla" qiymətlə ekranlara buraxılmışdır. Yol. Səfərov L. istedadlı, çalışqan, istehsalatı yaxşı bilən işçidir, gələcəkdə müstəqil işləmək bacarığı vardır. Bacarığına və istehsalat stajına görə II rejissor

O, böyük arzularla yaşayırıdı

L.Səfərov 1950-ci ildə institutu bitirib böyük və tükənməz arzularla, yaşayıb yaratmaq eşqi ilə doğma Bakıya qayıdır, lakin digər həmkarları kimi kinostudiyada film qılığı ilə qarşılaşır. Həmin il studiyada üç rejissor: I.Xeyfis, A.Zarxi və R.Təhmasib birgə “Bakının işıqları” bədii filmini çəkmiş, lakin bu yeganə film də ekranlara buraxılmamışdı. Buna baxmayaraq L.Səfərov həvəsdən düşmür və 1950-ci ildə kinooperator dostları X.Babayev və T.Axundovla birlikdə Azərbaycanın mis və filiz yataqları ilə zəngin Gədəbəy torpağından bəhs edən “Gədəbəyin sərvəti”, 1951-ci ildə xalqımızın gələcəyi olan uşaqlardan danışan “Gənc leninçilər” (operator A.Nərimanbəyov) və sərhəd qoşunlarının yubileyinə həsr olunmuş “Azərbaycan sərhədçiləri” (məqsədli kinojurnal, operator A.Nərimanbəyov), 1953-cü ildə yurdumuzun bağlı-bağatlı Quba bölgəsinin bağçılıq-meyvəçilik təsərrüfatlarından söhbət açan “Quba bağlarında” (operator A.Nərimanbəyov) sənədli filmlərini yaradır. Elə bu vaxtlar “Ordenli Azərbaycan” və “Gənc nəsil” kinojurnalları, mərkəzi xronika studiyası (Moskva) üçün də çoxlu süjet çəkir.

Bir neçə ildən sonra, dəqiq desək, 1957-ci ildə o, sənədli kino sahəsindəki fəaliyyətini xatırlayıb yazacaqdır: “Bədii filmlər çəkmək arzusu ilə institutu bitirəndən sonra dörd il sənədli kinoda məşğul olmağıma peşiman deyiləm. Bu, gözəl məktəb idi - bəyatımda çox şey gördüm, çox şey öyrəndim: pambıqçılar, heyvandarlar, bağbanlar, sərhədçilər, uşaqlar... Bunlardan hansına “Eşq olsun!” demək lazımdır? Hamiya! Bəli, hamiya. Beləliklə, təsərrüfatımızın hansı sahəsində əsl insanlar var? Hər yerdə! Bircə onları görmək, tanımaq lazımdır. Bunun üçün səndə ürək və göz (dünyagörüş) olmalıdır. Yalnız belə olan halda sən onları görə bilərsən. Əgər sənin qəlbin yoxsa, sən korsan, sən onları görməyəcəksən - fonoqramla təsvirin sinxronluğu olmayıcaqdır”. Nəhayət bir neçə illik fasılədən sonra Bakı kinostudiyasında



“Doğma xalqımıza” bədii-sənədli, “Bəxtiyar” və “Görüş” bədii filmləri istehsal olunub ekranlara buraxıldı.

Problemlərlə üz-üzə

“Bəxtiyar” bədii filmi quruluşçu rejissor L.Səfərovun kinoda ilk böyük müstəqil işi idi. Lakin qəribə də olsa Lətif bu filmi çəkməyə hazırlaşanda ona bədii filmlər rejissoru adı hələ də verilməmişdi. Bunun səbəbi bir qədər sonra aydın olacaq. Bununla əlaqədar Azərbaycan Mədəniyyət nazirinin müavini 1954-cü ildə SSRI Mədəniyyət Nazırliyinin Baş Kinematoqrafiya İdarəsinə göndərdiyi məktubunda xahiş edir ki, L.Səfərova rejissor adı verilsin. Məktubda deyilirdi: “L.Səfərov yoldaş 1950-ci ildə institutu qurtararkən ona bədii filmlər üzrə I dərəcəli rejissor assistenti ixtisası verilmişdir. Halbuki instituta daxil olarkən onun bədii filmlər üzrə II dərəcəli rejissor assistenti ixtisası var idi... Bakı kinostudiyasının attestasiya komissiyasının müvafiq qərarı ilə hələ 1951-ci ildə rejissor adını almaq üçün sənədlər təqdim edilmiş, lakin məsələ bu günə kimi həll edilməmişdir”.

Bu məsələ hələ öz həllini tapmamış L.Səfərovun qarşısına daha bir çətinlik çıxdı: filmin çəkilişi prosesində qrupun üzvlərinə hədə-qorxu gəlirdilər ki, işi yarımcıq qoysunlar. Bu barədə filmin ssenari müəlliflərindən biri, yazıçı N.Rojkovun Azərbaycan Mədəniyyət nazirinə göndərdiyi məktubda ətraflı bəhs olunur: “Azərbaycan kinematoqrafiyası tarixində ilk dəfə Dövlət Kinematoqrafiya Institutunun məzunları olan azərbaycanlılardan ibarət çəkiliş qrupu yaradılmışdır. Bunlar rejissor L.Səfərov, operator A.Nərimanbəyov, II rejissorlar Ə.Ibrahimov və T.Tağızadə, rəssamlar C.Əzimov və E.Rzaquliyevdir. Gözləmək olardı ki, qrupun ətrafında etibarlı və xeyirxah ab-hava şəraiti yaradılacaq. Lakin bu Bakı kinostudiyasında baş vermədi. Qrupun üzvlərini qorxudur, filmin müvəffəqiyyətsizliyə uğrayacağını qabaqcadan xəbər verirdilər. Bəzən qrupun əməyini açıq-açıqına heçə endirirdilər. Aktyor sınaq çəkilişləri üçün lazımlı Əsgərin (sonradan Bəxtiyarın - A.K.) otağının adı dekorasiyası 28 günlə

tikilmişdir. Qrupdan olan yoldaşlar müdürüyyəti xəbərdar emişdilər ki, dekorasiya pis və qeyri-peşəkarlıqla tikilir. Lakin heç kim xəbərdarlıqlara əhəmiyyət vermədiyi üçün nəticədə yaramaz bir qurğu hazırlanmışdır. Onun döşəməsi tərəpendiyinə görə üstüne kinokameranı qoymaq belə mümkün deyil... Əgər siz rejissor L.Səfərovun qrupuna bu dəfə normal şəraitdə işləmək üçün tədbir görməsəniz "Mahni ilə eldən-elə" kinofilmi ("Bəxtiyar" filminin əvvəlki adı - A.K.) olmayıacaqdır. 18 iyun 1954-cü il".

Yaradılan bütün bu sünə maniələrə baxmayaraq L.Səfərov rühdən düşmür, həvəslə işləyir, nəhayət filmi çəkib başa çatdırır. "Bəxtiyar" musiqili filmi Sovet İttifaqının ekranlarında uğurla nümayiş etdirilir. Yaziçi H.Abbaszadə "Sevimli mahni" məqaləsində yazar: "Əsasən ssenarıdən gələn ayrı-ayrı nöqsanlarına baxmayaraq film bütövlükdə uğurludur və artıq tamaşaçıların rəğbətini qazanmışdır".

"Bəxtiyar" musiqili kinokomediyası gözəl və bənzərsiz səsə malik neftçi Bəxtiyar Muradovun taleyindən bəhs edir. İnsanın xarakterinin tərbiyə olunmasında və xalq içərisindən çıxmış istedadın düzgün yaradıcılıq yoluna qədəm qoymasında icimai mühitin rolu mühüm əhəmiyyət kəsb edir. Filmin ideyası bundan ibarətdir. Bəxtiyar, Saşa və Yusifin xarakterlərinə xas cəhətləri uşaqlıq epizodları vasitəsilə bütün filmdən keçirib göstərirler. Baş qəhrəman Bəxtiyarla klub müdürü Ağabalanın arasında baş verən principial konflikt dərindən açılmışdır. Bəxtiyarın Ağabala ilə əlaqəsi və qəhrəmanın xalturaya qarşı getdikcə güclənən daxili etirazı, onun tədrisə və yaradıcılığı keçid anı psixoloji cəhətdən asaslandırılmışdır.

İki il sonra rejissor L.Səfərov yaziçi H.Seyidbəylinin "Kənd hakimi" povesti əsasında yazdığı ssenari üzrə "Qızmar günəş altında" bədii filminə quruluş verir. Film respublikamızın çayçılıqla məşğul olan kolxozlarından birinin quraqlıqla mübarizə aparan zəhmət adamlarına, onların gündəlik qayıqlarına, əmək və mövşətinə, əkin sahələrini genişləndirmək, eyni zamanda suvarma işlərini qaydaya salmaq məqsədilə su hovuzunun tikintisi üçün





tədbirlər görülməsinə həsr olunmuşdur. Filmdə A.Gəraybəyli, L.Məmmədbəyov, Ə.Məmmədov, F.Mustafayev, M.Şeyxzamanov, İ.Əfəndiyev, A.Qurbanov, A.Cavadov, M.Kələntərli kimi peşəkarlarla yanaşı qeyri-aktyorlardan Ə.Fərzəliyev, S.Qasımovə, S.Manafova, Z.Gəraybəyova da çəkilmiş və maraqlı surətlər yaratmışlar.

Filmin ümumittifaq ekranlarına buraxılması ilə əlaqədar bədii filmlər üzrə Baş İdarənin (Moskva) rəis müavini A.Kalaşnikovun 1957-ci il 20 avqust tarixli rəyində oxuyuruq: "Əmək mövzusu filmdə öz məlum həllini tapmışdır. Bununla belə dramaturji qaydada buraxılan bir sıra səhvələr bu əsərin ideya-bədii dəyərinə öz təsirini gəstərmışdır... Lakin bu səhvələrə baxmayaraq, rejissor Səfərov dramaturji materialın məhdudluğunu imkan daxilində aradan qaldırıbilməmişdir. Filmdə yaxşı cəhətlər vardır. Kolxoz sədri Sərdarovun rolu uğurludur. Manqabaşısı Gülpəri obrazı maraqlıdır. Bu rolda aktrisa çəkilməsə də obraz alınmışdır. Gənc həkim Aydin rolunda da aktyor oynamır. Burada da rejissor qəhrəmanın xarakterini açıb göstərə bilməmişdir. Bütövlükdə götürdükdə, həm də nəzərə alınsa ki, studiyada aktyor problemi ciddi şəkildə durur, rejissor Səfərovun aktyor olmayan iştirakçılarla iş təcrübəsi diqqətəlayiqdir. Filmdə montaj həllinə görə maraqlı işlənmiş bir sıra epizodlar vardır. Məsələn, "Eldarın müalicəsi", "Kolxoçuların iclası", "Partladılmış sahə", "Final" və s".

"Kommunist" qəzetində dərc olunmuş məqaləsində müəllif studiyadakı aktyor problemi ilə bağlı narahatlılığı belə ifadə etmişdir: "Quruluşçu rejissor L.Səfərovun yeni artist kadrları yetişdirmək sahəsində fəaliyyəti bütün başqa rejissorlarımız üçün bir nümunə olmalıdır..."

1958-ci ildə L.Səfərov yenidən sənədli kinoya qayıdaraq "Bakı və bakılılar" kinooçerkini yaradır. Özünün ssenarisi əsasında ləntə aldığı bu filmi qədim şəhər barədə parlaq salnamə adlandırsaq heç də səhv etmərik. Burada keçmiş Sovetlər İttifaqının ən iri şəhərlərindən olan Bakı haqqında lakonik formada söhbət açılır. Rejissor arxiv materiallarından istifadə



cedərək inqilabdən əvvəlki Bakının tarixi mənzərəsini bacarıqla yaradır.

Bu film 1958-ci ildə Mockvada keçirilən sovet filmlərinin ümumittifaq kinofestivalında III dərəcəli diploma layiq görülmüşdür.

Sənətşünas M.Rzayeva bu filmlə bağlı yazımışdır: "Kinokadrlar Azərbaycanın müstəqilliyinin ilk ilindən danışır. Qadınlar və uşaqlar təntənəyə çıxmışlar. Bu epizodda rejissor tərəfindən montaj düzümünün dəqiqliyi tapılmışdır. Çox mənqli quraşdırılmış köhnə kinoxronikanın kadrları tarixi hadisənin aydın ideya-siyasi qiymətini verir. Kinooçerkin müəllifləri bu mövzunu inkişaf etdirərək, 30 il sonrakı Bakını göstərirler. Beləliklə, rejissorun qarşısına qoyduğu məqsəd uğurla nəticələnmişdir..."

Poetik kino hekayəti

Bədii filmlər çəkilişi sahəsində besillik fasılədən sonra L.Səfərov Yaxın Şərq ədəbiyyatında çox məşhur olan "Leyli və Macnun" əfsanəsinə müraciət edir. Bunun üçün yazıçı Ə.Məmmədxanlı şərqiñ dahi söz ustası Məhəmməd Füzulinin eyniadlı ölməz əsərinin motivləri əsasında ssenari yazır. Həmin ssenari film-dastanın məğzini təşkil edir. Film-dastan iki sevən gəncin ülvə məhəbbəti, onların faciəli taleyi haqqındadır. Bütün şərqi poeziyasında yüz illərlə yaşayan qədim rəvayət çağdaş zamanəmizin yeni poetik kino hekayəti kimi düşünülmüşdür. Əlbəttə, ssenarıdan irəli gələn və ekrannda rejissor həllini tapmayan bir sıra epizodların sxematik işlənməsi və qeyri-inandırıcı müasirləşdirilməsi filmin ümumi ahəngini pozmuş, onun bədii dəyərini xeyli aşağı salmışdır. Kinoşünas A.Dadaşovun qeyd etdiyi kimi, "Füzulinin əsəri əsasında yazılmış ssenarıda Nizami variantındaki Zeyd ilə Zeynəbin sevgi motivinin paralel işlənməsi əsas dramaturji hadisənin inkişafına mane olmuşdur. Baxmayaraq ki, filmdə Ə.Zeynalov, Ə.Ələkbərov, N.Məlikova, A.Gəraybəyli, A.Isgəndərov, M.Şeyxzamanov kimi sənətkarlar iştirak edirlər".

"Leyli və Məcnun" filmini çəkən ili 1961-ci ildə L.Səfərov kinematoqrafçıların Moskvada keçirilən Ümumittifaq Konfransında çıxış edərkən demişdi: "Bəzən fikirləşirsən ki, bəstəkarlar, rəssamlar, yazıçılar xoşbəxt adamlardır. Onlar həftə ərzində yazdıqlarını bir göz qırpmında cırıb zibil qabına atar və oturub təzədən yazarlar. Kinematoqrafda isə uğursuz alınmış epizodu təzədən çəkməyə cəhd elə! Axı, bu da yaradıcılıqdır-təkə rejissorun keyfiyyətlərindən asılı olmayan çətin və kollektivin əməyindən, ağacdan, dəmirdən, atdan, dəvədən, nəhayət, havadan asılı yaradıcılıqdır. Quruluşçu rejissoru planla divara dirəmək lazımdır ki, o da axırda gücdən düşüb əlini yelləsin".

İlk bədii filmini çəkdiyi dövrdən ona təzyiqlər olmuş, taleyin gözlənilməz zərbələrinə məruz qalmış, lakin heç vaxt, heç kəsin qarşısında əyilməmiş, özüna və sənətə xəyanət etməmişdir. Bu dönməz xarakter, həyatın hər üzünü görmüş Lətifdə ta uşaqlıqdan başlayıb, uzun illər ərzində formalaşmışdır. Valideynləri yaxın qohum olublar - əmioğlu və əmiqizi. Onlar ayrılanca Lətifin cəmi 4 yaşı olub. Bu bəs deyilmiş kimi, Lətif bir neçə ildən sonra üstəlik daha bir sarsıntı keçirməli olur: 1937-ci ildə atası Bəşirə "xalq düşməni" adı verib, Sibirə göndərirlər.

L.Səfərovun xatirələrindən: "Mən xalq düşməninin oğlu olanda cibimdə pasportum yox idi. Öz müstəqil həyatıma küçədən başlamalı oldum. Onda yeganə yay kostyumunda idim, cibimdə də 10 qəpik pulum vardı. Allaha şükür ki, yay idi, hələ gecələr bulvarımız da isti olurdu. Amma skamyalar gündüzkü kimi bərk idi... Institutu bitirəndən sonra studiyanın tapşırığı ilə sərhədçilərdən bəhs edən bir sənədli film üçün material toplamağım yadımıma düşür. Bir kapitanın və avtomatçı serjantın məni necə müşayiət etdiklərini xatırlayıram. Elə bilirdim ki, onlar məni qoruyurlar, sən demə, silah altında aparırlarmış ki, birdən o taya keçərəm. Çox şeylər olub..."

Lətif kinematoqrafiya institutunun I kursunda oxuyarkən Böyük Vətən müharibəsi başlanır. Tələbələrlə birgə Smolensk

vilayətində müdafiə xəttinin tikintisində yaxından iştirak edir. Yay tatlılarda "Mosfilm" kinostudiyasında işləyir. Institut Alma-Ataya köçürürlər kən vəsaitin olmaması ucbatından geriyə, Bərdəyə - anasının yanına qayıdır. Buradan onu orduya çağırırlar. Lakin hərbi xidmətə yaramadığını görə tezliklə ordudan tərxis olunur. Lətif Bərdə rayon mülki tədris şöbəsində hərbi inspektor işləyir. Mühəribədən sonra o, yenidən Moskvaya təhsilini davam etdirməyə gedir. Təhsilini başa vurandan sonra Bakı kinostudiyasına həyat yoldaşı Faina Nikolayevna ilə qayıdır. O, Moskvada oxuyarkən öz tələbə yoldaşı ilə evlənmişdi, bir oğlu, bir qızı var idi. Oğlunun adı Lətif, qızınınkı isə Anna idi. Onlara köhnə kinostudiyanın həyatində, pavilyonun arxa tərəfində kiçik bir otaq vermişdilər. Həyat öz axarı ilə getsə də L.Səfərovun narahatçılığı azalmaq əvəzinə gündən-günə artırdı. Və günlərin birində bu ailə dağıldı. Lətif atasız böyüyəcək uşaqlarının gələcək taleyini düşünüb, vicdan əzabı çəkirdi. O, Saratov şəhər xalq mahkəməsinə məktub yazıb, uşaqları üçün aliment kəsilməsini xahiş edir. Hətta məktubuna aylıq maaşı göstərilməklə arayış da alavə edir.



Aldadıcı rahatlığın arxasında çarışmalar

L.Səfərov bundan sonra yenidən yaradıcılığa qayıdır. Görkəmli dramaturq M.F.Axundzadənin üç komediyası əsasında bədii film çəkmək istəyir, icazə vermirlər. 26 Bakı komissarı haqqında böyük bir kino əsəri yaratmağa hazırlanır, baş tutmur. Bakı kinostudiyası ilə "Novaya Albaniya" (Albaniya) studiyası Azərbaycan və alban xalqlarının dostluğundan bəhs edən müstərək bədii film çəkməyə hazırlaşır. Ssenarini yazıçılarından R.Rza və Ş.Musaray (Albaniya) yazırlar. Quruluş kinorejissorlardan L.Səfərov və Q.Xakaniyə (Albaniya) tapşırılır. Hansısa gizli əl bu işi dayandırır. "Şəhər" filminin çəkilişindən isə özü imtina edir.

Nəhayət "Qızmar günəş altında" filminin quruluşunu boyunca götürür. Digər tərəfdən də Azərbaycan Kinematoqrafiya

İşçiləri İttifaqının yaradılması işinə başlayır. Bu vaxt Azərbaycanın görkəmli sənətkarı, xalqımızın sevimli müğənnisi Şövkət xanım Ələkbərova ilə ailə qurur. Həyat getdikcə öz məcrasına düşür. Nəhayət bir qədər rahat nəfəs almağa başlayır. Sən demə, bu rahatlığın, sakitliyin arxasında daha böyük təlatümlər, gözlənilməz hadisələr dururdu. O, istər respublika, istərsə də ittifaq miqyasında kinematoqrafiya sahəsində baş verən hadisələrə biganə qala, haqsızlıqlara göz yuma bilmir, həmkarlarının ədalətsiz hərəkətləri onun ürəyini ağrıdır, hövslədən çıxarıır. Hər yerdə - studiyadan tutmuş ən mötəbər məclislərdək o, kəskin çıxışlar edir, Azərbaycan kinosu barədə əsl həqiqətləri deməkdən çəkinmirdi. Beləliklə də L.Səfərov müxtəlif rütbəli, vəzifəli adamları özünə qarşı qaldırırdı. Özü zərbələrə məruz qalsa da, ümumi işin naminə susmur, öz kəsərli sözünü deyirdi. Başqa cür olmayı bacarmırdı, xasiyyəti belə idi.

“Mən əyalət adından çıxış edirəm”

Kino işçilərinin Ümumittifaq müşavirəsindəki (1952) çıxışı L.Səfərovun mərd və namuslu xarakterə malik sənətkar olduğunu göstərir: “...Mən əyalətdənəm. Bu əyalət Bakı kinostudiyasıdır. Mən əyalət adından çıxış edirəm... Əyalətdə işləyən adamlar unudulurlar... Əyalət texnika ilə təchiz olunmur. Buna görə də rejissorlar öz fikirlərini bütövlükdə həyata keçirə bilmirlər... Onlar artıq inanırlar ki, nə vaxtsa mərkəzi studiyalarda olan səviyyədəki texnika ilə film çəkə biləcəklər...”

Sonra L.Səfərov kürsüdən üzünü moskvalılara tutub deyir: “Deyin, biz tələbə skamyasında yanaşı oturmamışqımı? Niyə bir parasının hər şeyi var, o birisinin yoxdur. Bizim bazamızda rəngli film çəkmək cəhənnəm əzabıdır. Biz pis kinolent, köhnə aparatlar, ləngər vuran şatıvlər üzündən epizodu epizod dalınca itiririk...

Ona görə də adamlar əyalətə işləməyə gəlmirlər. Aleksandr Dovjenko yaxşı demişdir: “Adamlar əyalətdən qorxmamalıdır. Vacib deyil ki, Kreml olan yerdə yaşayasan”.

Əyalətdən olan adam ittifaq nazirliyinin rəhbərlərindən

birinin yanına gəlir və o, tarifinin artırılması məsələsini qaldırır. Ona cavab verirlər ki, tarif komissiyası işləmir. Çünkü maaş fondunu genişləndirmək imkanı yoxdur. Deyək ki, bu belədir. Bəs nəyə görə bu mərkəzə aid edilmir? Nəyə görə mərkəzdə adamlar öz tariflərini artırı bilirlər, əyalətdə isə yox?... Mən hesab edirəm ki, bu dövlət nöqteyi-nəzəri deyil, bu məsələnin düzgün qoyuluşu deyil.

Bizim nəhayət, soruşmağa haqqımız var: hamı üçün eyni imkanlar nə vaxt yaranacaq? Nə vaxt?..."



Kinorejissor L.Səfərov 1958-ci ildə Azərbaycan Kinematoqrafiya İşçiləri İttifaqının Təşkilat Bürosunun sədri seçiləndən sonra da öz mübariz xarakterini dəyişməyib, vəzifə kursusundə oturmağına baxmayaraq mövcud nöqsanlara qarşı səsini ucaltmaqdə davam edirdi. Onun 1961-ci ildə Moskvada keçirilən Ümumittifaq konfransındaki çıxışından: "Kinematoqrafçı kinodan uzaqlaşa bilməz. Kino onun həyatıdır. O öz həyatını necə tərk edə bilər. Deməli, işimizi yenidən qurmaliyiq, gözləməməliyik ki, bunu bizim əvəzimizə kimsə eləyəcək. Daha başqa cür yaşaya bilmərik..."

Biz kinematoqrafçılar İttifaqının binasına daxil olanda M.Romm yanımızdan keçdi. Moskvada az-az olan, böyük rejissorlarımızı tez-tez görməyən adamlar yanında durmuşdular. Məndən soruştular ki, Rommdur? Dedim: "Hə". Sual elədilər ki, bilmirsən ona nə olub? Dedim: "Heç nə, filmin çəkilişini yenice başa çatdırıb".

Bax, biz filmi başa vuranda başına nəsə bir iş gəlmış adamın vəziyyətinə düşürük. Daha belə olmaz. Taleyini kinematoqrafa bağlamamış adamların bizim əvəzimizə və bizim üçün işləyib hazırladıqları o qanunları, təlimatları dəf eləməyə bu qədər artıq əsəb korlamaq, güc sərf etmək olmaz... Bütün qanunlar ona yönəldilməlidir ki, yaradıcı adama istehsalatda yüngül olsun, keyfiyyət yaxşılaşın. Təəssüf ki, bildiyimiz kimi, keyfiyyət uğrunda çarşımaq lazımlı gəlir...

Mən rejissor köməkçisi də olmuşam, rejissor assistenti də. Studiya ilə bağlı az-çox müəyyən təcrübəm var - bunu çoxdan deməyə hüququm çatır. Inanın, həyatimdə yadına gəlmir ki, bir

inzibati işçi çəkilişin təşkilini mürəkkəbləşdirən, ancaq əməyin keyfiyyətini yüksəldən bir təklif versin..."

50-ci və 60-cı illərdə ümumittifaq miqyasında, dövlət səviyyəsində bu cür qətiyyətli çıxışların müəllifinə nəinki dövlət məmurlarının, eləcə də hökumətin münasibətinin necə ola biləcəyini başa düşmək o qədər çətin deyildir. Bunun nəticəsidir ki, 1963-cü ilin yanvarında Respublika Kinematoqrafiya İşçiləri İttifaqının I təsis qurultayında ittifaqın sədrliyinə L.Səfərov deyil, H.Seyidbəyli seçildi. Düzdür, o idarə heyətinə seçilsə də Moskvaya qurultaya gedənlər arasında olmadı. Beləliklə də, o, göz görə-görə çətinliklə yaratdığı kinematoqrafçılar ittifaqından uzaqlaşdırıldı.

Mühasib M.Poqosovanın məktubu

Bundan azca sonra ittifaqın böyük mühasibi M.D.Poqosova Lətif müəllimə məktub göndərərək ittifaqa borcu olduğunu bildirir və borcu qaytarmaq üçün vaxt qoyur.

Məktubda deyilirdi: "Hörmətli Lətif Bəşiroviç! Sizin qaytarmaq üçün 500 rubl borcunuz var. Borcun müddəti 1961-ci il dekabrın 15-də qurtarmışdır. Ezamiyyət borclarınız 328,15 rubl və kreditlə götürdüyünüz mala görə ödənilməmiş qalığınız 45 rubldır. Cəmi 373,15 (üç yüz yetmiş üç rubl 15 qəpik) Xahiş edirik, yuxarıda göstərilən məbləği 1963-cü il martın 15-ə kimi Idarə Heyətinin xəzinəsinə keçirəsiniz. Böyük mühasib M.D.Poqosova".

Əlbəttə, kimliyindən asılı olmayaraq bore geri qaytarılmalıdır. Amma etika xatirinə bunu Lətif müəllimə zəng vurub demək olardı. Görünür Poqosovanın adından rəsmi məktub yazılıması təsadüfi deyildi. Çünkü belə məktublar ən azı adamı hövsələdən çıxarırlar, əsəblərini daha da gərginləşdirirdi.

Deyildiyinə görə, özünün pulu olmadığı üçün L.Səfərov bacısından borc götürüb İttifaqla haqq-hesabı çürüdür. Bu yandan da içərisini xırda-xırda didib-dağıdan xəstəlik ona göz açmağa imkan vermirdi. Nə müəllimi və dostu Q.Kozintsevin cavab məktubunda yazdığını "Əziz dostum Lətif, sizin xəstəliyinizlə bağlı

çox kədərləndim. Səmim-qəlbdən arzu edirəm ki, bu il xəstəlik kimi pis şeylərdən yüksəklikdə durasınız..." belə səmimi sözləri, nə də yaziçi I.Qasimovun "Insan məskən salır" ssenarisi üzrə çəkməyə hazırlaşlığı eyni adlı film Lətfi ovundura bilmir. Uşaqlıqdan hər cür əzab və məhrumiyyətlərə, fiziki və mənəvi ağrılara dözməyə alışmış L.Səfərov nəhayət günlərin birində öz qətlinə fərman verir. O, fərmani yerinə yetirməzdən əvvəl, həmin gecə ənimib əyninə təmiz paltar geyir, yaxın gələcəkdə çəkəcəyi "Azərbaycan möcüzəsi" iri həcmli sənədli filmini (alman rejissorları Torndaykların "Rus möcüzəsi" sənədli filminə baxandan sonra bu ideya onda yaranmışdı) ilə əlaqədar rejissor Ruslan Şahmalıyevlə fikir mübadiləsi aparır, qonağı yola salıb, ailə üzvləri ilə, bacısı Sədiqə xanımla şirin-şirin söhbət edir, atasının adını qoyduğu balaca oğlu Bəşirlə doyunca oynayıb onu yatmağa göndərir, ömür-gün yoldaşı Şövkət xanıma "Mən hələ işləyəcəyəm" deyib iş otağına çəkilir və...

1963-cü il dekabrın 9-na keçən həmin müdhiş gecədə tüfəngdən açdığı atəş səsi nəinki Səfərovlar ailəsini, həm də bütün Azərbaycanı sarsıdır. "Həyat necə də gözəldir" deyən sənətkar çəkdiyi filmlərini bizə yadigar qoyub, bu qəribə və təzadlı, mən deyərdim, əzablı həyatı həmişəlik tərk edir.

Filologiya elmləri doktoru A.Zamanov L.Səfərovla yaxın dost olmuş, hətta Abbas müəllim ədəbi ssenarilərin Azərbaycan dilində mükəmməl yazılımasında rejissor dostuna kömək etmişdir. O, dostu barədə xatirələrində yazmışdır: "...Mərhum rejissor L.Səfərovla təxminən on il dostluq etmişəm... Mən Lətfi sənətkar, insan və dost kimi ən yaxşı tanıyanlardan biriyəm.

Lətif Səfərov professional kinematoqrafçı idi, obrazların daxili məntiqinə nüfuz edərdi. Mütaliəsi geniş, nəzəri biliyi dərin idi. Həmişə axtarışda olardı. Hər cəhətdən hazır olmayıncı filmin çəkilişinə başlamazdı. Açılmış yollarla getməzdi, heç kəsi yamsılamazdı, öz səsi, öz nəfəsi vardı. İnsanları, həyat hadisələrini fəlsəfi cəhətdən mənalandırmağı bacarırdı. Nizaminin, Füzulinin, Nəsiminin, Səməd Vurğunun bəzi şeirlərini özünəməxsus avazla əzbər deyərdi.



Lətif qayğıkeş dost idi. Şirin zarafatlar edərdi, bəməzə idi...
Prinsipial, inadkar və son dərəcə çılğın idi. Lətifi mən çox
sevərdim...”

Rəsul Rzanın “Rekviyem”i

 Lətif müəllim rəhmətə gedən günü onun çox yaxın dostu, büyük şairimiz Rəsul Rza Bakıda yox idi. Səfərdən qayıdan kimi o, Nigar xanımla Şövkət xanımgilə gəldi. Rəsul müəllim özünü saxlaya bilməyib hönkür-hönkür ağladı. Dostunun ölümü onu bərk sarsılmışdı. Şövkət xanım danışındı ki, dostonun ölümüne bunca yanın, ovunmayan Rəsula baxdıqca həm özüm təsəlli tapirdim, həm də Rəsula bir insan, sənətkar kimi onsuz da böyük olan rəğbətim qat-qat artırdı...

Rəsul Rza müəyyən vaxt keçəndən sonra dostu Lətif Səfərovun ölümünə həsr etdiyi “Rekviyem”i yazdı.

Azərbaycan Kinematoqrafiya İşçiləri İttifaqının Təşkilat Bürosunun ilk sədri kimi Lətif Səfərovun vaxtilə kino işçilərinə müraciətlə dediyi bu sözləri aqsaqqal vəsiyyəti kimi qəbul edib, heç vaxt unutmayaq: “Gəlin əl-ələ verək, ciyin-ciyinə duraq, başa düşək ki, əgər ürəyimizdə od varsa, bu odu sinəmizdən heç kəs qopara bilməz. Ancaq bir olanda qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün, kinematoqrafiyamız üçün yaxşı işlər gör bilərik”.

Lətif Səfərov
(31.09.1920 – 09.12.1963)

Filmoqrafiya

Bədii filmlər:

- “Kəndlilər” (rej. kömək.) – 1939
- “Yeni horizont” (rej. assist.) – 1940
- “Bəxtiyar” – 1955
- “Qızmar günəş altında” – 1957
- “Leyli və Məcnun” – 1961




Sənədli filmlər:

- “Ordenli Azərbaycan” (rej. kömək.) – 1938
- “İyriminci bahar” (rej. assist.) – 1940
- “Çağırışa cavab” (həm də ssen. müəl.) – 1947
- “Yeni həyat qurucuları” (həm də ssen. müəl.) – 1949
- “Gədəbəyin sərvəti” (həm də ssen. müəl.) – 1950
- “Gənc leninçilər” (həm də ssen. müəl.) – 1951
- “Azərbaycan sərhədçiləri” (həm də ssen. müəl.) – 1951
- “Quba bağlarında” – 1953
- “Bakı və bəklilər” (həm də ssen. müəl.) – 1958

Çəkildiyi bədii filmlər:

- “Gilan qızı” (1928) – Gülgül
- “Sevil” (1929) – Gündüz
- “Latif” (1930) – Latif
- “Şərqə doğru” (1930, sənədli) – epizod
- “Qızıl kol” (1930) – epizod
- “Almaz” (1936) – epizod



Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi

Humanitar
ElmJəx Zəhi

AZƏRBAYCAN DÖVLƏT FİLM FONDU

AYDIN KAZIMZADƏ

AZƏRBAYCAN
KİNEMATOQRAFÇILARI

PORTRETLƏR



IV BURAXILIŞ

M.F.Axundov adına
Azərbaycan Milli
Kitabxanası

BAKİ-2013



AYDIN KAZIMZADƏ

AZƏRBAYCAN KİNEMATOQRAFÇILARI

